

## “Qurtuluşdan Qarabağa gedən yol:

# Qadın alimlərin əsərlərində” mövzusunda ictimai-elmi seminar keçirilib

*İyunun 9-da AMEA-nın Qadınlar Şurası və AMEA Rəyasət Heyətinin Elmi İrs Mərkəzinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Qarabağa gedən yol: Qadın alimlərin əsərlərində” mövzusunda ictimai-elmi seminar keçirilib.*



gündəmə gətirilməsi məqsədinə xidmət etdiyini qeyd edib.

Sonra AMEA Rəyasət Heyətinin Elmi İrs Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Sankt-Peterburq Universitetinin Şərqsünaslıq fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Akif Fərzəliyev, AMEA Azad Həmkarlar Təşkilatının sədri, professor Həbil Qurbanov və AMEA Tarix İnstitutunun baş direktoru, profes-

Əvvəlcə tədbir iştirakçıları Qarabağ və Şuşaya həsr olunmuş kitabların sərgisinə baxış keçiriblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bugünkü seminarın “Şuşa ili”nə həsr olunan silsilə tədbirlər sırasından olduğunu vurğulayıb.

“Milli qurtuluşdan başlanan yol xalqımızı tarixi qələbə gününə qədər apardı”, – deyə qeyd edən akademik İsa Həbibbəyli Birinci Qarabağ müharibəsi dövründə baş verən uğursuzluqların səbəblərinə diqqət çəkib, müharibədə məğlubiyyətin həmin dövrdə hakimiyyətdə gedən çekişmələrlə bağlı olduğunu vurğulayıb.

O, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın iqtisadi tənəzzülə uğramaqdan xilas olduğunu, ordu quruculuğu sahəsində əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. Akademik İsa Həbibbəyli bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ümummilli liderin atdığı sağlam iqtisadi təməllər üzərində qurulan dövlət siyasətini daha da inkişaf etdirdiyini, ordumuzu dünyanın ən qüdrətli ordularından birinə çevirdiyini vurğulayıb.

Alim bugünkü tədbirin Azərbaycanın qadın alimlərinin bu istiqamətdə apardıqları tədqiqatların inkişaf etdirilməsi zərurətinin

sor Kərim Şükürov çıxış edərək ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı uğurlardan bəhs edib, əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azad olunmasının şəhidlərimizin canı-qanı bahasına, hərbiçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına başa gəldiyini söyləyiblər.

Tədbirdə AMEA Fizika İnstitutununun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Suma Sakitqızı Sabirabad rayon şəhidlərinin təmsalında bütün Azərbaycan şəhidlərinin ölməz ruhlarına ithaf etdiyi “Fatehlər: Sabirabad şəhidləri” kitabının ərsəyə gəlməsi tarixindən danışdı.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Məziyyə Nəcəfova və həmin institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma çıxış edərək, Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmiş hərbiçilərimizin şərəfli döyüş yollarından bəhs edib, bu günədək Şuşanın azad olunmasına həsr edilmiş yüzlərcə şeirin yazıldığını diqqətə çatdırıblar. Hər iki müəllif çıxışını Şuşaya həsr etdiyi şeirlərlə başa çatdırıb.

**Qabil YUSİFOĞLU,**  
“Xalq qəzeti”